

Beynəlxalq beynin mərkəzlərinin ölkəmizə marağının yüksək olur.

Prezident İlham Əliyevin müdrik liderliyi ilə son illər Azərbaycan dövlətinin siyasi, iqtisadi, hərbi, humanitarsahələrdə qazandığı parlaq uğurlar dönyanın siyasi istəblışmentinin, xüsusilə beynəlxalq beynin mərkəzlərinin diqqətini özünə cəlb edir. Azərbaycan dövləti artıq təkcə regional deyil, həm də qlobal güc və nüfuz sahibinə çevrilib. Dünya siyasetini yönəldənlər bunun fərqindədir. Görünən budur ki, hazırda dönyanın görkəmli siyasetçiləri, elm və mədəniyyət xadimləri, nüfuzlu beynin mərkəzləri böyük həvəslə Azərbaycana gəlir, buradakı sürətli inkişaf və tərəqqini öz gözləri ilə görməyə çalışırlar. Onların çoxu bir qayda olaraq etiraf edir ki, burada gördükleri gözlədiklərindən və ümid etdiklərindən də yüksək olur.

Ümumi qənaətlər belədir ki, ölkəmizdə güclü lider və qüdrətli dövlət tandemı formalasılıb. Regionun lider dövləti olan Azərbaycan sülhsevər, ədalətli və prinsipial siyaset xətti yürüdür, məhz buna görə də bütün dünyaya, eləcə də intellektual beynin və düşüncə mərkəzlərinə tam açıqdır. Azərbaycan haqlı olduğu qədər, bölgədə haqqın, ədalətin bərqərar olunmasına qərarlı və israrlıdır.

Bu il aprelin 28-də Şuşa şəhərində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə "Cənubi Qafqaz: İnkışaf və Əməkdaşlıq" adlı beynəlxalq forum keçirilib. Forumda dönyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beynin mərkəzlərinin ekspertləri, tədqiqatçı-alimlər və media nümayəndələri iştirak ediblər.

Hörmətli oxucular bu məqamda haqlı olaraq sual edə bilərlər: Beyin mərkəzləri nədir və onların dünya siyasetinə təsir imkanları hansı seviyyədədir? Qeyd etmək lazımdır ki, son illər dönyanın aparıcı ölkələrində dövlət siyasetinin müəyyənleşdirilməsində dövlət qurumları ilə yanaşı, qeyri-dövlət qurumlarının da rolu artmaqdadır. Belə qurumlar beynin mərkəzləri adlanır. Dünya praktikasında, xüsusilə də Qərbədə bu təcrübədən geniş istifadə olunur. Xüsusilə siyasi məsələlərdə dövlətin inkişafına dəstək olan bu mərkəzler xüsusi sıfarişlər əsasında hesabatlar hazırlayırlar. Bu araşdırmacların ictimai fikre təsiri şəksizdir. Dövlət isə bu hesabatların əsasında müəyyən məsələlər üzrə atacağı addımları müəyyənleşdirir.

Məlumat üçün bildirək ki, bir neçə il əvvəl ABŞ-in Pensilvaniya Universitetinin keçirdiyi "Beyin mərkəzləri" reytinginə 182 ölkədən 6603 beynin mərkəzi qatılıb. Onlardan 13-ü Azərbaycanda qeydə alınan beynin mərkəzləridir. Hesabat hazırlanarkən dönyanın 2 minə yaxın eksperti arasında sorğu keçirilib.

Təqdirəliyən həldir ki, ölkəmizdə fəaliyyət göstərən İqtisadi və Sosial İnkışaf Mərkəzi, Prezident yanında Strateji Araşdırımlar Mərkəzi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi və İqtisadi Tədqiqatlar Mərkəzi sözügedən hesabatda Şərqi Avropanın 25-ə yaxın beynin mərkəzi siyahısına daxil edilib. Belə mərkəzlərin sayına görə Azərbaycan Asiya regionu üzrə öncül pillələrdə yer alıb. Dünya üzrə siyahıya ABŞ başçılıq edir. Təkcə bu ölkədə 2 minə yaxın beynin mərkəzi var.

Beyin mərkəzləri həqiqətən dövlət siyasetinə təsir edə bilirmi? Tədqiqatlar göstərir ki, ABŞ-da beynin mərkəzlərinin dövlət siyasetinə təsiri həqiqətən böyükdür. Təhlililərin sözlərinə görə, İraq mühərabəsinin başlanması, illik maliyyə hesabatları və sair məsələlərdə ABŞ hökuməti ölkədəki beynin mərkəzlərinin hesabatlarına əsasən qərar veribdir.

Bir çox politoloqlar hesab edirlər ki, çağdaş dünyada beynin mərkəzləri güclü siyasi alətdir. Ölkədə ki, güclü beynin mərkəzləri var, orada adətən güclü xarici siyaset de formalasılır. Bir məqamı da qeyd etməyə dəyər. Amerikadakı beynin mərkəzləri hansısa iş adamlarına, qruplara bağlıdır. Türkiyədə də belə əhənə var. Bein mərkəzləri hesabatlar,

ssenarilər hazırlayırlar. Rəsmilər və digər məsul şəxslər bu hesabatların əsasında qərarlar verirlər.

Yenidən Şuşa şəhərində keçirilən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə "Cənubi Qafqaz: İnkışaf və Əməkdaşlıq" adlı beynəlxalq foruma qayıtmak istəyirəm. Forumda iştirak edən qonaqlar "Şuşa-dirçəliş gedən yol" və "Əməkdaşlıq, imkanlar və çağrırlar" adlı panel müzakirələrində fəal iştirak ediblər.

ile bağlı müzakirələr aparıblar. Paneldə Azərbaycanın Qarabağ bölgəsinin yenidən qurulmasına və gələcək rifahına kömək edəcək mühüm infrastruktur layihələrini necə həyata keçirməli olması barede fikirlər irəli sürülləb. Həmçinin regionda davamlı sülhün təmin edilməsi, ənənəvi rəqabətin aradan qaldırılması və digər məsələlər müzakirə olunub.

Bildirilib ki, Azərbaycan Vətən müharibəsindən sonra regionda yeni reallıq yaradıb və bu reallıq ölkəmizin regionda sabitliyin qorunmasına, bölgənin

Bu, artıq bir ənənədir. Sonuncu dəfə biz ötən ilin aprelində burada görüşdük və münaqışdən sonrakı vəziyyətə aid bir çox məsələləri müzakirə etdik. Əlbəttə ki, planlarımızı, niyyətlərimizi daha yaxşı anlamaq və görülmüş işləri nəzərdən keçirmək məqsədilə bizim üçün və fikrimcə, beynəlxalq ictimaiyyət üçün bu ənənəvi görüşlərin təşkili çox vacibdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti



Belə ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə keçirilən "Şuşa-dirçəliş gedən yol" adlı paneldə Təhlükəsizlik və İnkışaf Siyaseti İnstitutunun direktoru Svante Kornel, Roma Sapienza Universitetinin tədqiqatçısı Daniel Pommier Vinçelli, Yuta Universitetinin professoru Hakan Yavuz və Princeton Universitetinin Yaxın Şərqi Tədqiqatları kafedrasının dosenti Maykl Reynolds iştirak ediblər.

Tədbir haqqında xəbərdə qeyd olunur ki, iştirakçılar postmühəribə dövründə quruculuq və bərpə prosesləri

İqtisadi inkişafına təsir etməsinin göstəricisidir.

Belə tədbirlər iştirakçıların özəl araşdırımlarını da həmkarlarına təqdim etmələrinə imkan yaradır. Məsələn, sözügedən panel çərçivəsində Roma Sapienza Universitetinin tədqiqatçısı Daniel Pommier Vinçellinin Şuşa haqqında yazdığı kitabın təqdimatı da keçirilib. Tədbirdə çıxış edən müəllif qeyd edib ki, bu kitab nəşr olunduqdan sonra İtaliyada erməni icmasının nümayəndələri tərəfindən təzyiqlərə məruz qalıb.

Forum çərçivəsində "Əməkdaşlıq, imkanlar və çağrırlar" mövzusun-

da keçirilən ikinci panel iclası isə ADA Universitetinin prorektoru Fariz İsləməyli zadənənin moderatorluğu ilə keçirilib. Birinci vitse-prezidentin köməkçisi, səfir Elçin Əmərbəyov, ABŞ Hərbi Dəniz Qüvvələri Aspirantura Məktəbinin professoru Brenda Shaffer, IMEMO-nun Postsoviet Araşdırımları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin, Xəbərlər və aktual məsələlər şöbəsinin rəhbəri, Gürcüstan İctimai Yayımcı George Gvimradze və Ruminiya Baş nazirinin dövlət müşaviri Iulian Chifu iclasda çıxış ediblər. Aprelin 29-da ADA Universitetində

"Cənubi Qafqaz: İnkışaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Dövlətimizin başçısı tədbirdəki parlaq çıxışında beynəlxalq beynin mərkəzlərinin aparıcı mütəxəssislərinin ölkəmizə səfərini yüksək qiymətləndirərək deyib: "Mən ölkəmizə və Şuşaya səfər etdiklərinə görə bütün iştirakçılara, qonaqlarımıza təşəkkürümü bildirmək istərdim. Əminəm ki, Qarabağın gözəlliyyini seyr etmək və eyni zamanda, Şuşaya aparılan yol boyunca və Şuşanın özündə dağıtıları görmək üçün, maraqlı səfər oldu. Hesab edirəm ki, gördükleriniz 30 illik işğal ərzində çəkdiyimiz əziyyətlərinə yaxşı təzahüründür".

Şuşada keçirilən "Cənubi Qafqaz: İnkışaf və əməkdaşlıq" beynəlxalq konfransının iştirakçısı, İtaliyanın Sapienza Universitetinin tədqiqatçısı Daniel Pompeye Vinçelli deyib ki, o, Azərbaycanda olmayıñdan son dərəcə məmnundur. Hesab edir ki, Azərbaycanın əldə etdiyi uğurlar olduqca qürurverici olduğu qədər, Prezident İlham Əliyevin liderliyi ilə ölkədə aparılan düzgün siyasetin məntiqi nəticəsidir. Vinçelli Şuşada işğal dövründə şəhərə vurulan ziyanı görünü, eyni zamanda Azərbaycanın həyata keçirdiyi bərpa proseslərində heyran qaldığını bildirib.

Beynəlxalq beynin mərkəzlərinin Azərbaycanla sıx əməkdaşlıqda məraqlı olması bu gün reallıqdır. Bu, ilk növbədə, Azərbaycan dövlətinin artan nüfuzu na dələlat edir. Eyni zamanda, dünya siyasetinə təsir imkanları olan dostlarımızın sayı artır.

Məsaim ABDULLAYEV,
"Xalq qəzeti"